

# Sülhə gedən yol...

## Artıq 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanın sülhə nail olmaq yolunda göstərdiyi təşəbbüs-lər, atdığı addımlar uğurlu nəticələrini verir. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin yaydı-ğı məlumatə görə, Azərbaycan ilə Ermənistan arasındaki sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb. Məlumatda hər iki dövlətin ekspert qruplarının işinin davam etdiyi bildirilib.

Xəbər verildiyi kimi, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Respublikası Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Ermənistan Respublikası Komissiyasının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmala müvafiq olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası sərhədin-də iki ölkənin ekspert qrupları ərazi-də geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesine başlayıblar.

1990-cı illərin əvvəllərində ermənilərin işgal etdiyi ilk yaşayış

məntəqələri olan Qazax rayonunun 4 kəndinin - Bağanış Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin azad edilməsi ilə bağlı razılaşma iki ölkə arasında normallaşma istiqamətində atılan ilk mühüm addımlar oldu.

Prezident İlham Əliyev hələ 2020-ci ildə qeyri-anklav kəndlərin qaytarılması məsələsini qaldırmışdı. Bu mühüm məsələn özən müdətdə daim gündəlikdə oldu. Bu ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində isə dövlət başçısı həmin kəndlərin qeyd-şərt-siz qaytarılmış olduğunu bir daha vurğuladı: "O ki qaldı işgal altında olan kəndlərə, hesab edirəm ki, bizi təklifimiz də çox məntiqlidir.

Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kənd-



lər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərt-siz qaytarılmalıdır".

Azərbaycanın təkidi ilə delimitasiyaya möhz bu istiqamətdən başlanıldı. Qeyd edək ki, tərəflərin gəldikləri razılığa əsasən, delimitasiya prosesi 1991-ci il Alma-Ata Beyannaməsinə əsaslanacaqdır.

Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi ilə bağlı razılılığı Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç alqışlaşdırıb. Baş katib bildirib: "Ermənistanla Azərbaycan arasında 1991-ci ilin Alma-Ata Beyannaməsi əsasında delimitasiya prosesinin başlamasına dair bu yaxınlarda əldə olunan razılaşmanı alqışlayıram".

Bir zaman haqq səsinin dünyada eşidilməsinə əngəllər yaradılan,

əraziləri işgal edilmiş ölkə olduğu bütün dövlətlər və nüfuzlu təşkilatlar tərəfindən bilindiyi halda beynəlxalq səviyyədə heç bir tədbir görülməyən Azərbaycan özü məsələni ədalətlə şəkildə həll etməkdədir.

İllərlə iki ölkə arasında münaqışın aradan qaldırılması yolunda müsbət nəticə əldə etməmiş vasitəcılər olmadan Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində məsələni həll etdilər. Baş verən hadisələr yalnız bu iki ölkə üçün deyil, ümumilikdə Cənubi Qafqaz üçün olduqca əhəmiyyətlidir. Hadisələrin inkişafı bölgəmizdə tezliklə dayanıqlı sülhə nail olunağına böyük ümidi yaradır.

**Zöhrə FƏRƏCOVA,  
"Azərbaycan"**